

Görkəmli alimin xatirəsi yad edildi

Vətəninin, millətinin ve doğma ədəbiyyatının aşığı - Vəli Osmanlı 1935-ci ildə Gürcüstanın Borçalı mahalının Lejbədin kəndində dünənaya göz açmışdır. O, orta təhsilini aldıqdan sonra Marnəuli Pedaqoji Texnikumu-nu bitirmiş, 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstututunun tarix-filologiya fakültəsinə daxil olmuş və ali məktəbi fərqlənmə diplому ilə bitmişdir.

V.Osmanlı 1959-63-cü illərdə "Azərbaycan gəncləri" qəzetiндə ədəbi işçi kimi fəaliyyət göstərmiş, 1963-68-ci illərdə Respublika Kom-somolu Mərkəzi Komitəsində məsul təşkilatçı vəzifəsində çalışmış, 1968-ci ildən ömrünün sonuna qədər Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstututunun Ədəbiyyat Nəzəriyyəsi şöbəsində çalışmışdır.

İyünün 2-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstutunda görkəmli alim, filologiya elmləri doktoru, professor Vəli Osmanlının 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi.

Tədbirdə filologiya elmləri doktoru, professor Tahire Məmməd Vəli Osmanlının ömür yolu haqqında məruzə etdi.

O, vurğuladı ki, Vəli Osmanlı milletinin məcnunlarından idi. Ədəbiyyata olan sevgisi də milletə, vətəne olan sevgidən qaynaqlanır-di.

Vəli müəllim akademik M.C.Cəfərovdan başlayaraq Azərbaycan nəzəri fikrində romantizmin tipoloji xüsusiyyətlərinin öyrənilməsində xüsusi təcrübənin olduğunu vurğulayır-

di. Özü isə daha çox Azərbaycan romantizmə aid ədəbi irsi, bədii materialları bu yaradıcılıq tipinin nəzəri prinsipləri əsasında təhlilə cəlb edirdi. Ə.Hüseynzadə, M.Hadi, H.Cavid, A.Şaiq, A.Divənbəyoglu və C.Cəbərlinin yaradıcılığı romantizmin başlıca kateqoriya keyfiyyətləri ilə qarşılaşdırılaraq araşdırıldı.

Təsadüfi deyil ki, Vəli Osmanlı yazılı: "Romantizmin mənbəyi romantik bədii əsərdir". Alimin romantizm sahəsində əsas xidməti romantik bədii əsərin təhlilinin prinsip və meyarlarını sistemləşdir-məsidir.

Vəli Osmanlı romantizmin miqyasını və imkanlarını nə-zərə alaraq təhlillərində da-ha çox dünya romantizmi üçün aparıcı motivlərin - "...inqilab və azadlıq ideya-ları, milli tarix və milli tale problemi, lirik qəhrəman və Vətən, daxili dünya, məhəb-bət və təbiət mövzusu, milli və dini keçmişə və bunların müqəddəs tarixi izlərinə, abidələrinə maraq, demo-nizm və şər motivləri, fəlsəfi simvolikaya və irreal aləmə meyillər...", Azərbaycan ro-mantiklərinin yaradıcılığında araşdırılması yolu ilə gedir-di.

Nəzəriyyəçi alim Azərbaycan romantizminin sənətkarlar pleyadasını Ə.Hüseynzadə ilə başla-yır. XX əsr Azərbaycanda intellektual mühitdə roman-tiklərin özünəməxsus rolunu nəzərə alan tədqiqatçı bunu mütefəkkir şəxsiyyətin hər-tərəflü fəaliyyəti - mətbuatın inkişafında rolü, ideoloji gö-rüşləri və yaradıcılığı ilə əsaslandırmışdır. Ə. Hüseynzadənin roman-


tizmə teşkilatlığını bilav-a-sitə onun mətbuat fəaliyyəti ilə əlaqələndirən V.Osmanlı "Heyat" və "Füyuzat" dan bəhs edərkən hətta onları "romantizm mətbuatı" kimi səciyyələndirir; bu mətbuat orqanlarının formalasdırığı bədii-fəlsəfi mühitin xüsusiyyətlərinin, mövzu və idealla-rının başında Ə.Hüseynzadənin gəldiyini göstəridi.

Müşahidə olunan ma-raqlı bir cəhət də odur ki, Vəli müəllimin romantik yanaşmalarında bəzən onun boy-a-başa çatdığı Borçalı mühitinin aşiq yaddaşı da oyanırdı. Mə-sələn, M.Hadinin "Gül, sevdiciyim, gül" şeirindən bir parçanı belə təqdim edir: "Gül, sevdiciyim, gül" şeirin-də huri-hürriyətə üz tutulur.

Vəli müəllim iki cildlik "Azərbaycan romantizmi" tədqiqatında Azərbaycan romantizminin bütöv mən-zərəsini təqdim edir və bu cərəyanə aid bədii mətnin, əsərin neçə oxunması və mənimsənilməsi yollarını öyrədirid.

Vəli Osmanlı yaradıcılığının digər sahəsi — qədim türk-Azərbaycan ədəbiyyatı üzərində tədqiqatları alım üçün "ədəbiyyat tariximizin haradan başlamalı olduğu" sualına aydınlıq gətirməkdən başqa, milli mədəniyyətimi-zə, tariximə qürur qaynağı kimi yanaşma, onu təbliğ etmə kursusu idi. O, Orxon-Yenisey abidələrini təkcə yazı nümunəsi kimi qəbul etməyin əleyhinə idi. Onlardan həm də ədəbiyyat faktı kimi bəhs olunmasının vacibliyini vurğulayırdı. Mətnlərin ədəbi məzmun daşıdığını, janrlara görə təsnifləndiyini əsaslan-dırmağa çalışırdı.

Vəli müəllim ideyasını qə-



bul etdirmək üçün təkcə yazmırıd, maarifçilik işi apa-rır, elmi mühiti inandırmağa çalışır, tek-tək adamlara və auditoriyalara üz tuturdu, Türkiyədə, Azərbaycanda kitablar çap etdirirdi.

Vətənimizin dilbər guşə-lərindən birində doğulub, boy-a-başa çatan Vəli müəllim ömrünün sonuna qədər özündə Borçalı dağlarının yüksərini, təbiətinin saflığını, təmizliyini qoruyub saxladı. İşdə otağa girəndə çox vaxt pəncərəyə yaxınlaşıb pərdə-ləri açır və deyirid: "İşıqdan qorxan yarasalardır". O, işgi sevirdi və fikrimizi işıqlan-ranlardan birinə çevrildi. Kitablarından, yaddaqlan-sözlərindən, insan kimi bü-tövlüyüdən, romantik obra-zından həmişə ətrafa aydın-lıq yayacaq, görkəmli alim kimi həmişə qəlblərdə yaşa-yacaqdır.

Professor Vəli Osmanlının 80 illiyinə həsr olunmuş yubiley tədbirində professor Məhərrəm Qasımlı, profes-sor Aqşin Babayev, profes-sor Himalay Qasımov, mər-hum alimin heyat yoldaşı, fi-logiya elmləri doktoru Sa-ra Osmanlı çıxış etdilər.

Qədir ASLAN,
"Respublika".

Foto S.MƏMMƏDİNDİR.